

Vətənə das, torpağa qardas, ölkəyə vətəndas olduq

Daş, tarixdir, əsrlərin o başından bu başınadək ötən tarix. Biz olmasaydıq, o tarixi kim yaşadardı? Biz Vətənə das olduq. Hər dağında, hər qayasında, çayında, hər elində... Daş olduqca da daşlaşdıq. Tariximizi yazdıq. Hünər, qəhrəmanlıq səhifəsini öz əllərimizlə yazıb bu Vətənin daşına çevrildik. Qoparmaq istədilər, qopmadıq. Daşmaq istədilər, yerimizdən qaldıra bilmədilər. Əlləri külünglə gəldilər üstümüzə, yerimizdən bir qətrəmizi qopara bilmədilər. Çünkü biz bu Vətənin daşı olduq. Yerindən tərpənməyən, düşdüyü yerdə ağır olan daşı...

Qardaş arxadır, dayaqdır. Qardaş düşmən cəperidir. Sinesini qabağa verib arxadakıları qoruyan, nümusunu, qeyrətini çəkən, elinin qızını-gəlinini göz bəbəyi kimi qoruyan, ağsaqqal-ağbirçeyinə saygı ilə yanaşan oğuldur. Düşmənin əyri baxan gözünü oyan, el qoruçusunu, torpaq sevdalısı, məməkət qeyretlisidir. Həddi-buluşa çatan gündən kışılıyini hiss edən, ciyinlərin-dəki yükün nə olduğunu anlayan, bütün burlara görə də həyat tərzini quran ığdır, ərdir.

Vətənin sərhədlərini oğul üçün binə edib Yaradan. Edib ki, dünyaya göndərdiyi ərlərlə qorunsun parça-parça ayırib məməkətlərə, Vətənlərə, ölkələrə böldüyü yer üzü. "Məhz oğullarla qorunmalıdır Vətən" deyib Yaradanımız. Bu missiyani, vəzifəni yaradı-



Vətəni, bu torpağı bu günlərlə getirib çıxara bilməşik. Deməli, biz həqiqətən də ölkəmizin vətəndaşı olmayı haqq etmişik.

Çox uzağa getməyək...

Bəli, daş tariximizi kəlmə-kəlmə oxuyub öyrənmişik. Kimlərin bu xalqla hansı münasibətdə olduğunu, kimlərin üzdə, kimlərin arkada dostluğunu da, düşmənliyini də görmüşük.

Çox uzağa getməyək. Yaşımızın imkan verdiyi, özümüzü anladığımız dövrlərə bir nəzər salaq. Biz haralardan haralara gəldik. Bizim



İşdən onlara bəxş edib.

Biz hamımız-kışılı-qadınlı torpağın qardaşlığıq, onu mühafizə edənlərik. Qadınlara yaradan o vəzifəni verib ki, dünyaya oğul gətirsinlər. O oğular isə torpağa canlarını qurban vermək üçün gözlərini dünyaya açıslar. Elə buna görə də deyilmeyibmi ki, oğul torpaq payıdır. Yəni istənilən bir məqamda yaşıandan asılı olmayaq o torpağın-ən çox sevdiyi sevdalısının payına çevrilə bilər...

Biz ölkəmizə vətəndaş olduq. Xalq şairi rəhmətlik Məmməd Araz yazırdı ki, Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. Biz ölkəmizin vətəndaşı olmayı əsrərdir haqq edirik. Çünkü önce onun daşı olmayı bacarmışq. Tarixin o üzündən bəri əllərimizlə yazdığımız salnamələri vərəqləsək, görərək ki, bu xalq yadelli işgalçılara, torpağımızda gözü olanlarla, bu səbəbdən də ölkəmizə yürüşlər edənlərlə necə mübarizələr aparıb, bu torpağın hər bir qarışının qorunması, mühafizə olunması üçün canından keçib. Beləliklə də biz Vətənin daşı olmuşuq ki, bu



başımıza nələr-nələr gəldi. Qonşuluqdan kənar qonşumuzdan-ermenilərdən söhbət açaq. Hansı ki, ötən əsrin əvvəllerindən süfrələrimizin başındakı düşmənlərimizdir bu yersiz-yurdsuzlar. Haradan gəlib bizimlə qonşu oldular, heç bilmədik. Bir də ki qonşu oldular deyəndə, onların torpağı yox idi ki, bizimlə də qonşu olalar. Bizə sığınışına, süfrəmizin qırıq-quruğu ilə dolanadolana içimizdə düşmənə çevrildilər. Sonra torpaqlarımıza göz dikənlərin havadarları hərdən bir qarışımızı qoparıb "onları olsun" dedi və beləliklə də bu vəhi qəbili qulağımızın dibindəcə düşmən qonşumuza çevrildi.

Başqasının hesabına torpaq sahibi olanları ele ki, bir qədər özlerine gəldilər, başladılar yeni-yeni torpaq iddialarına. Yəni bunları da onlara vəsiyyət edənlər, başa salanlar var idi. Yoxsa əzəldən torpağı, bu torpağa bağlılığı, sevdası olmayan yaradılanda sonradan bu hissələr formalşa bilməz.

Arxalarında dayananlar, əslində Azərbaycanın varlığını, sərvətinin sinirə bilmeyənlər erməni adlı varlıqları qızışdırıb ortaya saldı ki, bizim hüzurumuzu qəçirsinlər. Dinc yaşamağımızı, regionda söz sahibi olmağımızı əngelleşinlər. Çünkü bu dövlətin sabahındakı işq onların gözlerini qamaşdırıb korluq həddinə gətirməkde idi.

Öten əsrin 80-ci illerinin sonu, 90-ci illerinin əvvəllerində ermənilər qızışdırıb yeniden ortaya salındılar. Bütün havadarlarının gücü ilə Azərbaycan topaqlarını işgal etmək, bu Ölkenin bu gününü yaralamaq, o yaraların illərə qan süzməsinə çalışıdalar. Beləliklə de XIX-XX əsrin ayrı-ayrı illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar 80-ci illərin sonundan başlanan erməni işgalçılıq siyaseti ilə başa çatdı. Neticədə həmin illərdə Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün de ermənilərin havadarları ilə əlbirliyi ilə topaqlarımızın 20 faizdən artıq erməni faşistləri tərəfindən işgal edildi.

İşgal edildi, yoxsa...

Topaqlarımız əslində ermənilərə satılmışdı. Səriştəsiz qruplaşmanın vəzife kürsüsünə, hakimiyyətdə qalmış arzusuna, yerlərinə bərkitmək istəklərinə qurban getmişdi Qarabağ ve Şərqi Zəngəzur. Lakin siyaset o qədər ikibəşli idi ki, AXC-Müsavat cütlüyü topaqları satmaqla yanaşı, həm də minlərlə oğul ve qızımızin, günahsız körpənin qətlinə fərman vermişdi. Vətən daşı olan topaq sevdalılarımız əllərində ov silahı, şana, yaba, dirmiq ilə düşmənin qarşısına çıxmışdilar. Düşmən isə havadarları tərəfindən ən müasir silahlara silahlanmışdı.

Bizim hakimiyyət həvəslilərimiz isə topaqları satıb otaqlarında gizlənmisi, Qarabağ üçünkəmək uman insanların dəqiqəbaşigelən telefonları açmırlılar. İnsanlar cəbhədə kütləvi şəkilde şəhid olur, qan su yerinə axır, soydaşlarımız öz ata-baba ocaqlarından, əzəli yurdundan silah burnunda çıxarılır, qovulur, hakimiyyətdəkələr isə susmağa üstünlük verirdilər.

Bu səbəblərdən də heç vaxt işgal sözü ilə razılaşmaq istəmirəm. Erməni kim idi ki, ona qədər ki, ordumuz yoxdur, torpa-

doğrusu Vətənin daşı olmaq da gərek Ulu Yaradan tərəfindən insana nəsib edilə. Cox təessüf ki, onların bu nəsibdən payı olmadı. Tarixin səhifələrində deyil, zibilliyində yer aldılar.

Beləliklə, 30 il...

90-ci illərin əvvəllerində minlərə şəhid versək də, insanlar həqariş topaq uğrundan canından keçək də, lakin milli ordumuzun yox dərcədə olması, hakimiyyətdə olanların isə qəti şəkildə yaxına durmaması nəticəsində topaqlarımız anası Azərbaycandan ayrı düşməli oldu. Düşmən 30 il əzəli topaqlarımızda at oynatdı. Sərvətlərini daşıdı, satdı-sovdu, tarixi-mədəniyyət abidələrimizi, məscidlərimizi yox etdi, bir sözle, daşı daş üstündə qoymadı. Bu topaqlara faşizmin ən qəddar üsullarını tətbiq etdi. Bununla bir tərəfdən də həqiqəti ortaya qoysa da, “Bu topaqlar bizimdir”, deyən ermənilərin yanlış fikirdə olduğunu ele ilk günlərdən təsdiqlədi. Çünkü insan övladı özünün olanlara qətiyyən bu divanı tutmazdı.

Minlərlə məcburi köçküñ ozan-mankı iqtisadiyyati çökəmiş Azərbaycanın dörd bir tərəfinə yayıldı. Həmin vaxtlar insanların hansı zülmlərlə, çətinliklərlə qarışmasına, hansı şəraitdə yaşamasına çoxlarımız şahidik. O zamana kimi ki, Ulu Öndərimiz yenidən Azərbaycanda hakimiyyətə gəldi, AXC-Müsavat qruplaşması hakimiyyətdən uzaqlaşdırıldı. Bundan sonra iqtisadiyyatımız, sosial həyatımız kimi, məcburi köçkünlərin də həyat tərzi dəyişməyə başladı. Ancaq onlar üçün nə qədər təminatlı şərait yaradılsada, yurd həsrəti, ocaq arzusu bir saniyə də bu insanları terk etmədi. Minlərlə soydaşımız ele qəriblikdə yurd həsrəti, hicranı ilə dünyasını dəyişdi.

Topaqlarımızdan 30 il əzəli qaldığımız illərdə 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyev tərəfindən əzəli yurdlarımızın geri alınması üçün çoxsaylı tədbirlər həyata keçirildi. Milli Ordumuz tek-milləşdirilməyə başlandı. Hələ Ulu Öndər Naxçıvanda olarkən bu addım orada atılmışdı. Çünki Öndərimiz yaxşı bilirdi ki, nə qədər ki, ordumuz yoxdur, torpa-

vəfa etmədiyi işləri 2003-cü ildən dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev davam etdirdi. Öləke iqtisadiyyatı ilə ordu quruculuğu eley bir paralel şəkildə inkişaf etdirildi ki, onların tarazlığı eyni səviyyədə oldu.


2020-ci ilə qədər düz 17 il ölkə rəhbəri dönyanın ən mötəbər kürsülərindən beynəlxalq təşkilatlara üz tutdu. Onlara Azərbaycan həqiqətlərini çatdırıldı. Erməni yalanlarını ifşa etdi. Sülh yolu ilə topaqlarımızın qaytarılması uğrunda mübarizə apardı. Lakin dünya susdu. Ədalət kar olduğu üçün deyilənləri eşitmədi və anlamadı. Lakin dövlətimizin başçısı bütün bayram və əlamətdar günlərlə bağlı xalqa müraciətlərində həmişə onu da vurğulayırdı ki, topaqlarımız bir gün azad olunacaq. Sülh yolu ilə olmasa, hər yolu ilə topaqlarımızı azad edəcəyik. Bu, tarixi ədalətdir. Bu ədalət bir gün qalib geləcək.

Bələ də oldu

2020-ci ilin sentyabr ayı... Əsl Vətən daşı, topaq qardaşı, ölkə vətəndaşı olduğumuzu təsdiq etdimiz o gün-27 sentyabr. Həmin gün dövlətimizin başçısı televiziya ilə xalqa müraciət edərək ikinci Vətən Müharibəsinin başladığını bəyan etdi.

Erməni vəhşiliyinə, tamahına son qoymağın vaxtı çatmışdı. Müharibənin başlaması acı xəbərdir. Bunu kitablardan da oxumuşuq, filmlərdən de öyrənmişik, 90-ci illərdə Birinci Vətən müharibəsində isə canlı şəkildə görmüşük. Lakin dövlətimizin başçısının müharibənin başlanması ilə bağlı bəyanatını sevincə qarşılıqdaqı. İnanın ki, bu, dünya tarixində ilk belə hadisə idi. Bunun isə səbəbəri vardı: biz Vətən daşı idik, topaqın qardaşı, sevdalısı idik. Əsl vətəndaş idik. Bax elə bunlara görə de Vətən tamlığı, erazi bütövlüyü uğrunda ölümə getdiyimizi bile-bile sevinirdik. Müharibəni ağlamaqla, sizləməq dəyil, sevincə, qürurla qarşılıyırıq.

Həmin gündən etibarən bütün Azərbaycan ayağa qalxdı. Hər kəs cəbhəyə yollanmağa can atıldı. Səfərberlik idarələrinin qarşısında insanla dolu idi. Lakin milli ordumuz ödər idi. Könüllü gedənərin sayı-hesabı yox idi. Bu səbəbdən



dan almışdıq. Bu sevincə daha bir güc tapmışdıq özümüzdə, emin idik ki, qələbə bir-birinin ardınca bizim olacaq və biz Büyük Zəfəri yaşaya biləcəyik...

Zəfər sevincini yaşaya bildik

Tarixi Zəfər Vətən daşı olanları əsl vətəndaşlığı sayəsində qazanıldı. Ölkəməzidə yetişdirilən vətənpərvər gənclərə hərbin sevdilərəsi, topaq sevgisinin aşıllanması, əzəli yurdlarımızın uzun illər haqsızlıqla qurban getməsinin, minlərlə insanın da bu ədalətsizliyə tuş gəlməsinin bütün detalları ilə çatdırılması onlarda düşmənin gözərəni oymaq, qisas almaq hissini ən yüksək həddə çatdırımışdı. Bu səbəbdən də gənclər çoxdan idi ki,

o günləri gözləyirdi. Həmin gün isə 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək düz 44 gün davam etdi. Bu dəfə də minlərlə şəhid verdik, mülklərə qazımız oldu. Lakin bu dəfə 90-ci illər müharibəsindəki kimi əllərimiz boş qalmadı. İgidlərimiz cəbhədən evlərinə Zəfər sevinci, əzmi, qürüru ilə qayıtdılar.

Biz Zəfər çaldıq. Qarabağı və Şərqi Zəngəzuru erməni tapdəyindən xilas etdik. 30 illik hesən sona çatdı. Bütün xalq qələbə sevincini yaşadı, ölkə toy-bayrama büründü.

Bəli, şəhid verdik, ürəyimizdən qara qanlar axıtdıq. Əvlad itirmek heç də asan məsələ deyil. Lakin biz analar oğulları Vətən üçün dünyaya getiririk. Bax tək təselli-miz bu oldu.

Ali Baş Komandanımız və rəhbərlik etdiyi Milli Ordumuz bizim namus, ləyaqət məsələmizi həll etdi. İllərlə topaqlarımızın işgal altında olmasını başımıza qaxancı edənlərin yanında alnımızı açıq, üzümüzü ağ etdilər. Buna görə də şəhidlərimizin ruhu qarşısında baş əyir, Ali Baş Komandanımıza dünya durduqca minnətdarlıq edir, Milli Ordumuzla qurur duyurug. Biz hər zaman Vətənimzin bax, belə daşı, ölkəmizin bax, belə vətəndaş olmuşuq. İgidlik, qəhrəmanlıq, ərlik abidəsi olmuşuq. Bunu 2020-ci ilin 44 günü bir daha təsdiq etdi.

Mətanət Məmmədova



Azərbaycan topaqlarını işgal edə. Minlərlə insanı qətlə yetirə, minlərlə insanın 30 ilə köckük həyatı yaşamasına səbəb ola...

Topaqlarımız satılmışdı. Bu, tarixi faktdır. Azərbaycanlıların heç vaxt unutmayacağı, tariximizin qara bir səhifəsini təşkil edən fakt. Deməli, bəli, heç də hər kəs Vətən daşı olmayı bacarmış. Daha

qlarımızın azadlığından söhbət gedə bilməz. Ölkə iqtisadiyyatı da həmçinin. Çökəmiş iqtisadiyyat dırçəlmədən hansı müharibədən söhbət gedə bilərdi. Zəfər qazanmaq, düşməni çökdürmək üçün axta gücləməzdi.

Biz illərlə bir gün topaqlarımızı qaytarmaq arzusuna ilə yaşadıq. Ulu Öndərin başlığı, lakin ömrün

də hamı gedə bilmirdi. Onlar Ali Baş Komandanın emrini gözləyirdilər. Bir emrlə hər kəs bir günün içərisində Qarabağda və Şəqəri Zəngəzurda olmağa hazır idi.

Şiddətli müharibə gedirdi. Lakin müharibənin ilk günündən üstünlük Azərbaycan tərəfdə idi. Müharibənin ilk günündən qələbə müjdəsini dövlətimizin başçısının